

**Azərbaycan İqtisad Dövlət Universitetinin (UNEC) Əlilliyi olan tələbələr üçün
Mərkəzin 2017/2018-ci tədris ili üçün tədbirlər planı**

	Tədbirin adı	İcra müddəti	Məsul şəxs və qurum
1	Mərkəzin fəaliyyəti haqqında maarifləndirmə işinin təşkili		
1.1	Mərkəzin fəaliyyətini əks etdirən məlumatlarını UNEC-in rəsmi internet sahifəsində yerləşdirilməsi (www.unec.edu.az)	sentyabr 2017	Mərkəz, və Marketing və kommunikasiya departamenti
1.2	Mərkəzin fəaliyyətini əks etdirən broşura və bukletlərin nəşr olunması	sentyabr-oktyabr 2017	Mərkəz
1.3	Dövlət qurumları, digər tədris müəssisələri ilə, qeyri-dövlət təşkilatları ilə əməkdaşlığın qurulması	Daimi	Mərkəz
1.4	Radio-UNEC-də mütəmadi Mərkəzin fəaliyyəti haqqında, eləcə də əlilliyi olan tələbələrlə birgə verilişlərin yayınlanması	Mütəmadi	Mərkəz və Yaradıcılıq Mərkəzi
1.5	KİV-də Mərkəz haqqında məlumatların yerləşdirilməsi, video çarxı hazırlayıb sosial şəbəkələrdə yerləşdirilməsi	Tədris ilinin əvvəli	Mərkəz və Marketing və kommunikasiya departamenti
1.6	UNEC-də təhsil alan tələbələrin valideynləri ilə görüşlərin keçirilməsi	sentyabr-oktyabr 2017	Mərkəzin, Beynəlxalq əlaqələr departamenti
1.7	UNEC-in tələbələri üçün maarifləndirici təlimlərin və görüşlərin təşkil edilməsi	Mütəmadi	Mərkəz və Marketing və kommunikasiya departamenti
2.	Tədbirləri yerinə yetirilməsi və Mərkəzin işinin nəzarətinin təşkili		
2.1	Məsləhət komitəsi, Qiymətləndirmə komitəsi və Tələbə təşkilatlarının üzvləri ilə görüşlərin keçirilməsi	Mütəmadi	Mərkəz və bütün aidiyyəti olan strukturlar
3	Tədris prosesində əlilliyi olan tələbələrlə işinin təşkili		

3.1	Mərkəzin internet səhifəsi vasitəsilə əlilliyi olan tələbə qeydiyyatdan keçirilməsi (Qeydiyyat forması Azərbaycan, Rus və İngilis dillərində təqdim olunur); <i>Əlilliyi olan tələbədən müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi, əlilliyini təstiq edəcək sənədin və s.) təqdim olunması tələb olunur.</i>	Hər semestrin ilk həftəsi	Mərkəz, fakültə dekanlıqları
3.2	Mərkəzin təqdim etdiyi imkanlar və təhsil alacağı fakültə haqqında məlumatların verilməsi	Hər semestr ilk həftəsi	Mərkəz
3.3	Əlilliyi olan tələbələrin dərslər cədvəlinin müəyyənləşdirilməsi	Hər semestr	Mərkəz
3.4	Əlilliyi olan tələbələr üçün ehtiyac yarandıqda dərslərdən öncə məsləhət saatlarının təşkil edilməsi	Mütəmadi	Mərkəz
3.5	Tələbələrin tədris prosesində iştirak edəcək professor- müəllim heyəti üçün təlimlərin təşkil edilməsi.(Bu sahə üzrə mütəxəssislər dəvət olunacaqdır).	Hər semestr	Mərkəz, dekanlıqlar
3.6	Əlilliyi olan tələbələrə dərslər materiallarının müvafiq formata çevrilməsini təmin edilməsi. (Brayl əlifbasına, audio formata, surdo tərcümə və s.). <i>Mərkəz əlilliyi olan tələbələrin dərslərdə müəllimin səsinin yazılmasına dəstək göstərəcəkdir.</i>	Mütəmadi	Mərkəz, UNEC-in kitabxanası
3.7	Əlilliyi olan tələbələrin imtahan prosesində iştirakı. (Onlar bunun üçün imtahan vaxtından 10 gün əvvəl internet vasitəsilə və yaxud birbaşa mərkəzə müraciət etməlidirlər.)	Sesiyə ərzində	Mərkəz, Tədrisin keyfiyyəti qiymətləndirilməsi və idarə edilməsi mərkəzi
3.8	Müxtəlif müsabiqələrdə (elmi, mədəni, sosial və s.) elmi seminarlarda və konfranslarda iştirakını təşkil edilməsi	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti, Tələbə təşkilatları
3.9	Əlilliyi olan tələbələrin əlavə istedadlarının və xüsusi bacarıqlarının üzə çıxarılması üçün tədbirlərin təşkil edilməsi.	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti, Tələbə təşkilatları
4.	Tələbələrin sosial fəaliyyətinin və asudə vaxtlarının səmərəli keçirilməsi işinin təşkili		
4.1	Əlilliyi olan tələbələrin tədrisə və universitetin sosial həyatına uyğunlaşması prosesində yarana	Mütəmadi	Mərkəzin koordinatoru

	biləcək mənəvi-psixoloji problemlərin aradan qaldırılması üçün Mərkəzə müvafiq könüllü mütəxəssislərin cəlb edilməsi		və psixologu
4.2	UNEC tələbələrinin iştirakı ilə könüllülər işçi qrupunun yaradılması. (<i>Mütəxəssislər tərəfindən əlilliyin növünə görə onlara təlimlər keçiriləcəkdir</i>)	Hər tədris ilinin əvvəlində	Tələbə rektor, Tələbə təşkilatları
4.3	Əlilliyi olan tələbələrin Universitetin Tələbə təşkilatlarının işinə cəlb edilməsi	Mütəmadi	Tələbə rektor, Tələbə təşkilatları
4.4	Əlilliyi olan tələbələrin UNEC-in maraq dərəcələrinə cəlb olunması, yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi (<i>sərgilərin, müsabiqələrin təşkil edilməsi</i>)	Mütəmadi	Mərkəz Tələbə rektor, Tələbə təşkilatları
4.5	Əlilliyi olan tələbələrlə gəzintilərin təşkil edilməsi	Mütəmadi	Mərkəz, Marketing və kommunikasiya departamenti, Tələbə təşkilatları
4.6	Mərkəzdə əlilliyi olan tələbələr üçün istirahət guşəsinin yaradılması	May 2016	Mərkəz
5.	Tələbələrin sağlamlığına nəzarət		
5.1	Əlilliyi olan tələbələrin tibbi müayenələrdən keçməsinə nəzarət edilməsi	Mütəmadi	Mərkəz
5.3	Valideynlərlə görüşlərin təşkil edilməsi	Mütəmadi	Mərkəz

Qeyd: UNEC-də “Əlilliyi olan tələbələr üçün mərkəz ” (“Center for Students with disabilities”) yaradılmışdır və Elmi Şuranın 29 iyun 2015-ci il tarixli 139 №-li qərarı ilə Mərkəzin “Əsasnaməsi” təsdiq olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetin

Əlilliyi olan tələbələr üçün mərkəzin koordinatoru

Sevinc Məhsimova